



"Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək"



"BİZ" filminin Heydər Əliyev Sarayında keçirilən təqdimatı Silahlı Qüvvələr Gününe gözəl töhfələrdən biri oldu. Sənədli filmin pandemiyanın karantin qaydalarına uyğun keçirilən qapalı təqdimatı zaldakı tamaşacıların yaddasını yenidən vərəqlədi, onlara sonsuz emosiya, göz yaşı, həyecan ve şanlı ZƏFƏR-dən doğan qürur yaşatdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" studiyası və Bakı Media Mərkəzinin birgə işi olan "BİZ" sənədli filminin rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevlə səhbətimiz də filmin ideyası, çəkiliş prosesi və Mərkəzin gələcək planları haqqındadır.

EMOSİYALARI TAMAŞACIYA ÖTÜRMƏK

- Orman müəllim, "BİZ" filmi Vətən Müharibəsindəki böyük Qələbəmizdən sonra tamaşacılara yenidən böyük qürur və şərəf hissi bəxş etədi, Qarabağ müharibəsi ilə bağlı yaddımızı yenidən vərəqlədi. Mən zaldə tamaşacıların böyük ajitajını hiss etədim, təqdimatdan sonra sosial şəbəkələrdə yazılın emosiya dolu rəyləri oxudum. Bu baxımdan sənədli salnamənin təsir gücü ortadadır. Filmin ideyası necə yarandı, formatı necə düşünlüdü?

- 44 günlük Vətən Müharibəsi dövrü hər birimiz üçün gərgin keçdi. Hər bir yaradıcı insan kimi mən də həmin dövrde nəsə yaratmaq, öz fikrimi bildirmek haqqında düşünürüm. İnsanların hamisində bir həyecan olduğunu müşahidə edirdim. Müharibə qəflətən baş verdi və bizim üçün də gözlənilməz oldu. Həmin vaxt insanlar müxtəlif hissələr keçirdilər: cəbhədən xəber görəyir, rəsmi informasiyaları, sosial medianı səbir-sizlikle izleyirdilər. 44 gün bizim üçün həm böyük, həm qısa müddət oldu.

Kapitulyasiya akti imzalanınca gəcə hər birimiz oyaq idik. Mən cənab Prezidentin çıxışını eşidən kimi dərhal fotoaparatımla kükçəye çıxdım. Həmin gün axşamadək insanlarımızın zəfər sevincini ifadə edən kadrlar çəkdim. Çoxdan duxmadığım hissələrlə dolu idim. Elə bıl xalqda çoxdan qəlebə acliği vardi: insanlar sevinir, fərhdən ağlayırdılar. Sənki həmi bir-birini tanıydı. Sənki həmi eyni annanın övladı idı. Bu cür anılar az olur və onda xalqın birliyini, milletin biri-birinə bağlılığını bütün varlığının hiss edirən. Mən bir daha əmin oldum ki, bu emosiyaları tamaşaya ötürmək, bu hissələri toplayıb bir filmdə cəmləşdirmək istəyirəm. Məlumdur ki, o vaxt təhlükəsizlik baxımdan çəkiliş qrupları, o cümlədən media nümayəndələri cəbhə bölgəsinə buraxılmışdır. Yaradıcı, xüsusən audiovizual insanlar üçün material problemi var. İstənilen audiovizual məhsulun da əsası materialdır. Xüsusən sənədli filmin çəkilişi zamanı biz daha çox videodoğrular və sənədli material esasında işleyirik. Mən "hansı formatdan istifadə edim", "hadisələri hənsi formatda təqdim edim"- deyə çox düşü-

nürdüm. Uzun müddət sosial şəbəkələrdə yayılan materialları, xalq arasında məşhurlaşan videoları izlədim. Bu filmin ideyası da onda yarandı. Mən o dövrədə məşhur olan qəhrəmanları tapmaq, o insanlarla səhər etmək, onların obrazlarını ekranra getirmək, video çekilmə vaxt yaşadıqları hissələri bir filmdə toplamaq istədim. Neticədə "BİZ" filmi alındı.

- Filmde arxa və ön cəbhə arasında körpü yaranan kadrlar var. Müharibə davam edən günlərdə sosial şəbəkələrdə çox statuslar yazılı, çox videolar paylaşıldı. Hər birində də həyecan, göz yaşı, emosiya, qürur... Qəhrəmanlarınızı necə secdiniz? Niye məhz onlar ekranə gətirildi?

"BİZ" filminin rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev:
"Bir daha əmin oldum ki, bu hissələri toplayıb bir filmdə cəmləşdirmək istəyirəm"

- Əslinde materiallar çox idi. Büttün videoları bir filmin xronometrajına yerləşdirmek çox çətin idi. Şübəsiz, biz müyyəyen bir seçim etməli idik. Düzdür, mən bunu tamaşaya deyə bilmirəm. Bununla bağlı hərbçilər üçün nəzərdə tutulan qapalı premyera səhnədən səsləndim. İndi də oxuculara sizin qəzet vasitəsən yəni dən səslənmək imkanım var: filmde göstərə bilədim qəhrəmanlardan üzr istəyirəm! Çünkü o qəhrəmanlar saysız-hesabsızdır. Filmin xronometrajına və digər texniki faktorlara görə bir çox qəhrəmanlardan istifadə edə bilmədim. Format olaraq film öyrəşdiyimiz horizontal görüntündən deyil, vertikal görüntündən başlayır. Bir çəkiliş zamanı qəhrəmanlarımızı bir necə kameralan çəkirdik. Onlardan biri - əsas kamerası vertikal quraşdırılmış kamerası idi. Bu vertikal görüntü ilə biz danışan qəhrəmanları başdan-ayağa kimi göstərə bilirdik. Müasir dövrə smartfonlar heyatımıza daxil olub və bu, görüntüye də təsir edir. Fikir vermisiniz, bu gün sosial şəbəkələrdə yayılan videoların 90 faizi horizontal görüntündür. Bu sənədli filmlərə, müasir film estetikasına da təsir edir. Artıq klassik kanonlar deyisişir. Öyüşdürücümüz 16:9 formatı da deyisişir. Bugünkü

dövr sənədli filmində əsas, informasiyanı - görüntünü və həmin videofaktı tamaşaçıya çatdırmaqdır. Bunun horizontal və ya vertikal formatda olması fərqli eləmirdi. Bəli, mən bu filmi sıfırdan çəksədim, sosial şəbəkələrdə yayılmış görüntülərin istifadə etməyədim, yaqın ki, klassik 16:9 horizontal formatında olacaqdı. Ssenarıdde bütün emosiyaları qoruyub saxlamaq, danişan insanların görüntüsünü itirməməyi isteyirdim. Yaradıcı qrupla daxili müzakirələrimiz zamanın bəzən mənə "gelin, tamaşanın fikrini yandırırmayaq" deydilər. Fikrimcə, bizim beynimiz çox unikalıdır. Əgər eyni zamanda 20 pəncəredən çox görüntünde eyni dramaturgiya inkişaf edir, xüsusü olaraq bir görüntüyə və ya bir pəncəreye baxmağa ehtiyac yoxdur. Filmde görüntü olaraq ağır və həyecan doğuran kadrlar vardi - Bərdənin, Gəncənin və Tərtərin bombalanması ilə bağlı görüntülər. Bunlar videofaktlardır və onların sənədli kinoda, xüsusilə müharibə mövzusundaki kinoda olmaları vacib hesab edirdim. Sadəcə, uzun müddət təqdimatın formatını extarirdim: "Bunu necə göstərim ki, tamaşacı həm baxsın, həm də gələcəkdə kanalı dəyişməsin" deyə düşüñürdüm. Film boyunca musiqi və kadrlara müəllifin müdafiəsi yoxdur. Yəni müəllifin manipula-

bağı olan məsələdir. Mən daha çox sənədli film rejissoruyam. Bakı Media Mərkəzinə gəlməmişdən qabaq İctimai Televiziyyada çalışırdım və "Carçifilm" Mərkəzini yaradınlardan biri olmuşam. Ondan əvvəl - "Lider" televanalında çalışıdım dövrde "Azərbaycan" redaksiyasında müxtəlif mövzularda 30-dan çox sənədli filmin rejissoru olmuşam. Ruhən sənədli filmə bağılıyım və bu janrı daha çox sevirəm. Bəlkə ne vaxtsa bədii filmlə de gələcəyəm. Müharibə mövzusunda - insan fəlakəti ilə bağlı mövzularda çəkmək çətindir. Hesab edirəm ki, bu mövzuda sənədli kinolara çox böyük ehtiyac var. Bəli, müharibə bitib. Müharibədən sonra işləmək həm asanlıdır, həm də iş dəha çoxdur. Amma media müharibəsi bitməyib və həmisi davam edəcək.

- "BİZ"in çəkiliş prosesi nə qədər davam etdi?

- Sırf çəkiliş günlərini və montajı daxil etsək, çəkiliş 4 ay davam etdi. Respondentləri təpməq və arxivləri toplamaq dəha çox vaxt getdi. Mən çalışırdım ki, bu dövr ərzində Bakı Media Mərkəzinin fealiyyəti dayanmasın. Çünkü sənədli film üzərində çalışanda materialın içerisinde yaşayırısan, amma bununla yanaşı, məşğul olmalı olduğun cari işlər də var.

Filmə hər respondent 2-3 dəqiqə dənmişə da, çəkiliş prosesində onların hər birinə 2-3 saat vaxt ayrırlı. Bu müddət ərzində elə bıl sən o insanın həyatını yaşayırsan, sonra çıxıb cari işlərlə məşğul olursan. Bu, o qədər də asan deyil. Mən buna görə öz komandama təşəkkür edirəm! Onlar mənə böyük dəstək oldular. Komanda işi olmasa, mən çox çətin olardı. Ümumiyyətlə, bu mərkəzdə çalışan insanlar öz sahələrini çox sevən insanlardır. Bizim uğurlu işlərimiz arxasında işimizə məhəbbət dəyən.

- Filmin qapalı nümayişi pandemiya şərtlərinə uyğun bəlli bir kütənə əhatə etdi. Sənədli filmin geniş təqdimatı nezərdə tutulur mu? Filmin festivallarda da nümayişi olacaqmı?

- Əlbətə, biz əlimizdən gələn edəcəyik ki, film dəha çox auditoriya toplasın və dəha çox tamaşaya çatısın. Bunun üçün resurslar çoxdur. Sadəcə, biz istəyirik ki, pandemiya ilə bağlı karantin qaydaları dəyişməsə, sentyabr-oktyabr aylarında filmin daha geniş təqdimatını təşkil edək. Ondan sonra telekanallarda, kino-teatrarda nümayişi həyata keçirilsin.

Bəli, biz filmin festival həyatını dəsşünürük. Filmin Silahlı Qüvvələr Gündən qapalı təqdimatında ölkəmizdə safrda olan Türkiye Mədəniyyət və Turizm Nazirliyinin böyük nümayəndə heyəti iştirak etdi. Onlarla qeyri-resmi görüşdə bir neçə festivala davet alıq. Yaqın ki, biz Türkiyədən başlayacaq. Heç şübhəsiz, filmi bir neçə Avropa festivalına da göndərmək istəyəcəyik. Amma müharibə vaxtı bir sira Avropa dövlətlərinin ölkəməz münasibətini deyidük.

ŞUŞA HAQQINDA FILM

- Bakı Media Mərkəzi işğaldən azad olunan rayonlar haqqında silsilə filmlər çəkməyi planlaşdırır mı?

- Biz bir neçə dəfə həmin ərazilərdə olmuşuq. Unikal materiallarımız var. Xarı büləbə festivalının, Şuşada bayram namazının çəkilişini biz həyata keçirmişik. Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək. Bundan sonra dəha çox sənədli, bədii filmlər çəkiləcək, layihələr həyata keçiriləcək.

Həzirdə Şuşanın alınması ilə bağlı bənən sənədli film üzərində çalışırıq. Bəxtimiz getirdi ki, Şuşa alınandan sonra çəkiliş qrupumuzu oraya etməyə icazə verdilər. Qəlebdən derhal sonra bizim çəkiliş qrupu əsgərlər birlikdə Şuşaya gərib və yaradıcı heyət üzün müddət orda yaşayıb, unikal görüntülər çekməyə nail olub. Fotograflar Zaur, rejissor Cavidan və operatorumuz Əli əsgərlərlə bərabər uzun müddət Şuşada susuz vəziyyətdə, işıqsız şəraitdə yaşayıblar. Biz artıq həmin eksklüziv fotoların istifadə edirik. Hesab edirəm ki, illin sonuna yeni sənədli filmimiz hazır olacaq. Filmdə Azərbaycan əsgərinin Şuşanı hansı əigidiliklə azad etməsini, böyük zəfəri necə qazanmasını göstərmək istəyirik.

- "BİZ"in təqdimatından sonrakı hissələrin maraqlıdır...

- Təqdimat günü bir neçə dəfə alıqışlar səsləndirilən müshahide etdik. İnsanlar ağlayır, gülür, sevinirlər... Çok müsbət enerji alırdı. Bir dəha öz özümə "Orman, sən öz sənətini unutmamalısan" dedim. Düzdür, bu dövrə prodüser olaraq ölkəmiz üçün çox vacib sənədli filmlər hazırlamışıq. Amma bir rejissor olaraq bunlar qəribə hissələri idil: "Necə oldu, bu emosiyalara nail oldum?" - deyə film boyu düşünür və buna görə Yaradana şükrə edirdim. Çoxdan dirək belə hissələr yaşamamışdım. Görünür, film boyu nəyise ötərə bildim ki, o emosiyalar yenidən özümə qayıtdı.

Bundan sonra da işimizi bu istiqamətdə davam etdirecəyik. Qarabağ qaytarmaq isteyimiz göstərdi ki, biz bütün olmaq üçün çalışmışıq. Biz indi hər an - istər Azərbaycandan kənardı, istər ölkə daxilində həmin bütövlüyü hiss edirik. Bizi "BİZ" edən budur!

Tərəna Məhərrəmova